

KİTABXANAŞÜNASLIQ

Elçin Yusif oğlu Əhmədov
Bakı Dövlət Universiteti

*Kitabxanaşunaslıq kafedrasının müdiri,
pedaqogika üzrə felsəfə doktoru, dosent*

Mehmanəli Əkbər oğlu Məmmədov
Bakı Dövlət Universiteti

*Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini,
pedaqogika üzrə felsəfə doktoru, dosent*

KİTABXANA İŞİNDE İSLAMIN MÜTƏRƏQQİ SOSİAL VƏ ƏXLAQI-ETİK KƏLAMLARINDAN İSTİFADƏ EDİLMƏSİ

Xülasə: Məqalədə kitabxanalarda oxucularla işdə İslamin mürqəddəs kəlamlarından istifadə və bununla bağlı kitabxanaların qarşısında duran vəzifələrə aydınlıq getirilmişdir. Burada, həmçinin İslamin Azərbaycan xalqının zəngin tarixi keçmişində oynadığı rola böyük önəm verilmiş və göstərilmişdir ki, İslam Azərbaycan mədəniyyət tarixində mühüm əhəmiyyət kəsb edir. İslamsız Azərbaycan tarixinin böyük bir hissəsi öz əhəmiyyətini itirə bilər. Ona görə də kitabxanalar oxucularla, xüsusən dindar oxucularla işdə bu məsələni diqqət mərkəzində saxlamalı və gündəlik fəaliyyətində istifadə etməlidirlər.

Açar sözlər: kitab, kitabxana, fond, kataloq, oxucu, dövlət, din, din xadimləri, islam, islam mədəniyyəti.

Elchin Yusif oğlu Ahmadov
Mehmanalı Akbar oğlu Mammadov

The Use of Islamic Progressive Social and Moral Ethical Wise Expressions in Librarianship

Summary: The article discusses the use of Islamic progressive social and moral-ethical wise expressions in librarianship and the tasks of libraries in this regard. It is also indicated here that Islam has important role in the history of the culture of Azerbaijan and without Islam, most of the history of Azerbaijan

№ 2 (13)

2021

may lose its significance. Therefore, libraries in their work with readers should keep these issues in the spotlight and use them in their daily activities.

Key words: book, library, fund, catalog, reader, religion, religious figures, state, Islam, Islamic culture.

Эльчин Юсиф оглы Ахмедов
Мехманали Акбар оглы Маммадов

Использование исламских прогрессивных социальных и морально-этических выражений в библиотечном деле

Резюме: В статье рассмотрено использование исламских прогрессивных социальных и морально-этических мудрых выражений в библиотечном деле и задачи библиотек в связи с этим. Здесь также указано, что Ислам имеет важное значение в истории культуры Азербайджана и без Ислама большая часть истории Азербайджана может потерять свое значение. Поэтому, библиотеки в работе с читателями должны держать в центре внимания эти вопросы и использовать в повседневной деятельности.

Ключевые слова: книга, библиотека, фонд, каталог, читатель, религия, религиозные деятели, государство, ислам, исламская культура.

Giriş. Kitabxanalarda hər hansı bir biliq sahəsinə dair ədəbiyyatla aparılan bütün iş üsullarının əsas və başlıca məqsədi həmin ədəbiyyatın oxuculara çatdırılması və onların mütaliəsinə səmərəli təsir göstərməsindən ibarətdir. Bununla əlaqədar kitabxanalar oxucuların çap məhsullarından ictimai istifadənin, ümumilikdə kütłəvi mütaliənin təşkilatçısı hesab olunurlar. Kitabxanalar öz fondlarında mühavizə etdikləri çar məhsullarından oxucuların həm kitabxana daxilində, həm də kitabxanadan xaric istifadə etmələri üçün hər cür şərait yaratmalıdırlar.

Ictimai siyasi hadisələri surətlə inkişaf etdiyi hazırkı şəraitdə elmlər arasında qarşılıqlı əlaqə onların integrasiyası və differensiasiyası ilə izah olunur. Bu da bütövlükdə özünü kitabxanaşunaslıqda da göstərməkdədir. Oxuların ümumi təbiyəsi, onların elmi dünyagörüşünün formallaşması ilə bağlı həyata keçirilən tədbirlər kitabxanaların kompleks fəaliyyəti hesab olunur. Kitabxanalarda oxucularla iş şəxsiyyətin hərtərəfli inkişafına, elmi dünyagörüşünün zənginləşməsinə, ümumtəhsil, ümmummədəni hazırlığı, peşə biliklərinin artırılması, mənəviyyatı və mütaliə mədəniyyətinin formallaşmasına xidmət edir. Kitabxanalarda artıq uzun illərdən bəri müxtəlif elm və başqa

№ 2 (13)

2021

sahələrə dair oxucularla aparılan iş üsullarının ənənəvi forma və metodları formalashmışdır.

Mövzunun qoyuluşu. Kitabxanalarda oxucular arasında islamşunaslıq kəlamları və ədəbiyyatı ətrafında aparılan iş üsullarından bəhs etdikdə 2 oxucu gruppə nəzərdə tutulur:

- Dindarlar.

Bu oxucu qrupuna dini, dini təriqətləri, ayinləri, mərasimləri özünün həyat tərzinə çevirmiş oxucular daxildir.

- Din və İslamın bu və ya digər problemləri ilə maraqlanan oxucular.

Bu oxucu qrupunda dindar olmayıb, lakin İslam dininin tarixi və ya bu günü, müasir dövrde din və dini təsisatlar problemlərlə məşğul olan mütəxəssisər və ümumiyyətlə bu məsələlərə maraq göstərən oxucular nəzərdə tutulur.

Ümumiyyətlə, kitabxanalarda oxucular ilə dini kəlamlar ətrafında aparılan iş üsullarından bəhs edildikdə heç bir dini görüşlərin və dini ədəbiyyatın fəal təbliğində söhbət gedə bilməz. Sönbət yalnız oxucuların əlaqə təbiyəsində, elmi dünyagörüşünün və mütaliə mədəniyyətin formalaşmasında dini kəlamlar və dini ədəbiyyatın istifadə edilməsindən getməlidir. Çünkü müasir dövrde İslam Azerbaycan xalqının zəngin mədəniyyətində, şanlı tarixi keçmişində öz təcəssümünü tapan əzəmetli bir mənəvi ənənə və təcrübədir. İslamsız xalqımızın tarixinin çox böyük bir hissəsi öz məzmununu itirə biler. İslam, eyni zamanda xalqımızın tarixi keçmiş ilə hazırkı dövr arasında əlaqə yaranan bir mənəvi körpüdür ki, kitabxanalar oxucularla işdə və xüsusən oxucuların əlaqə təbiyəsində, onların mənəviyyatının zənginləşməsinə yönəlmış əyani və şifahi iş üsullarında İslamın kəlamlarından, onun bu və digər məsələyə münasibətdən istifadə etməlidirlər. Məsələn gənc nəslin əmək təbiyəsində yönəlmış tədbirlərdə İslama, Quranda əməyə münasibət, İslama əmək məfhumu anlayışının izah edilməsi məssələlərinə toxunulsa bu işin təsir qüvvəsi xeyli artar.

Kitabxanaçı bilməli və oxucularla söhbətdə onlara çatdırılmalıdır ki, insanlıq naminə, cəmiyyətin rifahı namine əmək İslamın rəhbər tutduğu qayələrdəndir. Məhz bu səbəbdən əmək mövzusunda həyata keçirilən bütün tədbirlərdə - sərgilərdə, kitab icməllərində, fərdi və ümumi söhbətlərdə, ədəbi - bədii gecələrdə, disputlarda, müzakirələrdə, oxucu konfranslarında xüsusi qeyd etmək olar ki, İslam hər cür bekarlığı, tənbəlli pişləyir və belə hesab edir ki, özünü işdən qaçırmadıqda insan mənəvi və fiziki cəhətdən zəifləyir. İslamın əməyə olan münasibətini Qurandakı əməyə dair məhsur aye ilə təsdiqləmək olar: "De çalışın! Əməyinizi Allah, onun Rəsulu və mömilər görəcəklər" (Quran. Et-Tövbə).

Kitabxanaçılar izah etməlidirlər ki, İslama görə insan o vaxt öz kamillik dərəcəsinə çatır ki, onun həyatı əməklə, səylə, çalışqanlıqla müşayiət olunsun.

Şeyxülislam Allahşükür Pasazadə yazar ki, "Əmək məfhumu Quranı Şəriifdə müxtəli ifadələrlə təqribən 330 dəfə işlədilmişdir. Quranda əmək Allah yolunda cihadla bərabər səviyyədə götürülür və göstərilir ki, bu cur xeyir işlərin əcrini Allah qat – qat artıracaqdır"(1,162). Beləliklə, əməyə dair islam kəlamları gənc oxucuların əmək tərbiyəsində səmərəli istifadə edə bilər.

Ümumiyyətən islamın bu çox müddəaları müasir həyatımızda çox aktual səslənən kəlamlardır ki, onlar kitabxana işində, ədəbiyyat təbliğində, oxucularla fərdi və ümumi işlərdə olduqca böyük fayda verə bilər.

Oxucuların əxlaq tərbiyəsinə yönəlmış tədbirlər təşkil edilərkən kitabxanalar nəzərə almalıdır ki, müasir həyatımızın antipodları olan oğruluq, rüşvətxorluq, sərənənlilik, narkomanlıq və başqa neqativ hallar bütün ictimaiyyətlə birlikdə din, ruhanilər və dindarlar tərəfindən kəskin pislənir. Bu işdə ümuməşəri dəyərlər və dini dəyərlər arasında mövqə yaxınlığı vardır, çünki bunların hər ikisi həmin neqativ halları bütün cəmiyyətə, insanların əmin-amanlığına və rahatlığına ziyan vuran nalayıq hərəkətlər kimi qiymətləndirib pisləyirlər. Deməli, müasir həyat məsələlərinə münasibətdə şəriətin mütərəqqi kəlamları təzahür edir, cəmiyyətimizin müasir əxlaq normaları ilə bir araya sığmayan nalayıq hərəkətlər din və şəriət tərəfindən pislənir.

İslama görə "O adam cənnətliyidir ki, həmişə təvazökar olsun, namuslu zəhmətlə qazandığı əmlakından xalqa yardım etsin, mudrik adamlarla səhbəti sevsin, zəlile rəhmi gəlsin, heç kəsə pislik etməsin və heç kəs ondan pislik gözləməsin" (1.157).

Quranda qeyd edildiyi kimi "Həqiqətən Allah zərrə qədər zülm etməz və əger zərrə qədər yaxşılıq olsa, onun səvabını qat-qat artırır və öz tərəfində böyük bir əvəz verər" (Quran. Ən Huca).

Beləliklə, dini əxlaqın pozitiv tövsiyələrinə, onun yüksək əxlaqi kəlamlarına isnad edərək, bu kəlamların kitabxanalarda oxucuların əxlaq tərbiyəsində istifadə edilməsi, oxucularla işin məzmununu daha da mənalı və səmərəli edər. Belə ki, ədaletə, yaxşılığa, hüquq qayda-qanunlarına əməl edilməsinə yönəlmış aşağıdakı kələmin kitabxanada oxuculara əyani və şifahi yollarla tövsiyə edilməsi şübhəsiz ki, çox faydalı olar: "Həqiqətən, Allah ədaletli, yaxşılığı və qohum-əqrabaya el tutmağı əmr edir və pozğunluğandan, təbəkkürdən çəkindirir. O, sizə nəsihət verir ki, bəlkə düşüncəniz" (Quran. Ən Həhl) kələmi oxucuların əxlaq tərbiyəsində çox mühüm müddəə kimi istifadə edilə bilər.

Vətəni sevmək kimi ülvi hiss haqqında islam dini baxışları müsir dövrde erməni qəsbkarlarına qarşı müharibə apardığımız bir şəraitdə xalqımızın milli hisslerinə çox yaxın olan bir ahəngdə səslənir.

Şəriət isbat edir ki, insan oğlu üçün doğulduğu torpağıdan əziz heç nə ola bilməz. Şəriətdə deyilir ki, "hübbul-Batan Minal-imən", yəni "Vətəni sevmək imandandır" (2.160).

Beləliklə, şəriətə görə vətəni sevmək ən böyük etiqaddır, həyatdır, qeyrətdir. Din və şəriətin belə müdrik kəlamları kitabxanalarda oxucularla aparılan hərbi-vətənpərvərlik işində çox səmərəli istifadə edilə bilər. Belə dini müddələrdən hərbi-vətənpərvərlik mövzüsündə təşkil edilən sərgilərdə, plakatlarda, albomlarda, müharibə iştirakçıları ilə görüşlərdə, ədəbi-bədii gecələrdə istifadə edilməsi olduqca məqsədönlü olardı.

Eyni zamanda "Sühl" müsəlmanların ən ülvı, ən müqəddəs qayesidir. Quranda da sülh sözü xoş xəbər, mündə kimi qiymətləndirilir: "təkçə bir namaz vaxtı müsəlman "sühl-salam" sözünü 24 dəfə təkrar edir. Bu söz müsəlmanın qardaşı müsəlmanla, ümumiyyətlə, bütün insanlarla görüşdüyü vaxt işlətdiyi ilk sözdür: əs-səlamu əleykum!- üstünüzdən sülh əskik olmasın! Sühl çağırışı olmasaydı islam da olmazdi" (1.198).

Quranda insanlar arasındaki münasibətlərdə barışlılıq, dinclik ruhunu gücləndirməyə çağırınan son dərəcə qiymətli göstərişlər vardır. İslamin başlıca qayesi hamı üçün sülh, dinclik təmin etməkdir və bu qayə hər cür zoraklığı rədd edir.

İslamın bu və digər qiymətli kəlamları cəmiyyətdə həmrəylik, barışqı yaradıb ümumi düşmənə qarşı mübarizə və müharibə mövzüsündə kitabxanalarda təşkil edilən şifahi yurnallarda, kitab müzakirələrində, sual-cavab gecələrinde olduqca səmərəli istifadə edilə bilər.

Kitabxanaçılar eyni zamanda bilməlidirlər ki, islam sülhü bərqərar etməklə yanaşı, şər və təcavüz qarşısında azizliyi Allaha xoş getməyen xüsusiyyət kimi pisləyir.

İslam müharibə şəraitində barışğa gəlmək üçün ən cüzi imkanlardan belə istifadə etməyə çağırır. Quranda deyilir: "Bə əger düşmənlər sülhə meyl etsələr sən də ona meyl et və Allaha təvəkkül et, çünki o, hər şeyi Eşidən və hər şeyi Biləndir" (Quran.Əl-Ənfal).

İslama görə müharibə o vaxt qanuni sayılır ki, o müdafiə olunmaq məqsədilə aparılsın. Özgəsinin sərvətini, torpağını, mülkünü ələ keçirmək niyyəti gədən başqa müharibələr haqqında Quran belə hökm çıxarır: "hər kim sizə qarşı təcavüz etse, siz də ona qarşı, eynən onun sizə qarşı təsavüz etdiyi kimi təcavüz edin". Daha sonra Quranda göstərilir ki, "Əgər onlar sizə buraxıb bir tərəfə çəkilməsələr, sizə sülh təklif etməsələr və əllərini çəkməsələr, onları harada tapsanız tutun və öldürün. Belələri üzərində Biz size aydın delil vermişik" (Quran. Ən Huca).

Beləliklə, başqasının torpağını və sərvətini ələ keçirmək məqsədilə aparılan müharibə haqqında İslamin fikri qətidir: təcavüzün qarşısı alınmalıdır!

Kitabxanaçılar bilməlidirlər ki, İslamin müqəddəs kəlamlarına əməl edən müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidehtimiz İlham Əliyev torpaqlarımızın 20 faizini zəbt edən mənfur ermənilərlə sazişə gəlmək üçün bütün mümkün imkanlardan istifadə etmiş, lakin ermənilərin qeyri konustructural mövqə tutduğuna əmin olduqdan sonra müqəddəs azadlıq müharibəsinə

Nº 2 (13)

2021

başlamış və 44 gün müddətində düşməni darmadağın edərək torpaqlarımızdan "iti qovan" kimi qovmuşdur. Müharibə dövründə Prezident 30-dan çox ölkənin jurnalistləri ilə görüşmiş və ölkəmizin tolerant və multikultural dəyərlərə söykənərək birgəyəşayışın, bütövlükdə İslam həmrəyliyinin qorunması ilə bağlı məsələləri öz cavablarında daim vurgulamışdır.

Qeyd edilməlidir ki, bu fikirlər hələ 2009-cu ildə ölkə başçısının çıxışlarında da öz eksini tapmışdır. Belə ki, 2009-cu ildə Bakıda keçirilən "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda keçirilmiş Beynəlxalq konfransda çıxış edən ölkə başçısı cənab İlham Əliyev demişdir: "Azərbaycanda din ilə dövlət ayridir. Azərbaycan dünyəvi dövlətdir. Ancaq bununla bərabər, din ilə dövlət birdir. O da Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirmək, Azərbaycanda sabitliyi daim yüksək səviyyədə saxlamaq, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün əmeli tədbirlər görmək, Azərbaycanda dinlərarası münasibətlərin həmişə müsbət istiqamətdə inkişaf etməsini temin etmək, Azərbaycanda yaşayan bütün xalqların hüquqlarını qorumaq amallarıdır". Ona görə də kitabxanaçılar özlerinin bütün tədbirlərində möhtərəm Prezidentimizin fəaliyyətini daima ön plana çəkməli və Prezidentimizin sülhsevər siyasetini bütün dünyaya yaymalıdır. Bununla bağlı olaraq kitabxanalarda "Müzəffər ali baş komandan", "Ordum varsa yurdum var", "Gənclər! Vətən sizini çağırır", "Torpaqlarımızı müdafiə edək", "Azərbaycan əsgəri", "Azərbaycan əsgəri olmaq, şərəfli vəzifədir" və s. mövzularda təşkil edilen bütün şifahi, əyani və yazılı təbliğat formalarında bu şuar, epiqraf, simvol kimi istifadə edilə bilər. Bu da əhalinin, xüsusən dindar oxucuları vətən uğrunda, torpaqlarımızın azadlığı uğrunda səfərbərliyə ruhlandırır.

Hazırda respublikamızda Dini Qurumlarla iş üzrə Dövlə Komitəsi ilə yanaşı Qafqaz Müsəlmanlar İdarəsi də fəaliyyət göstərir. Qafqaz Müsəlmanlar İdarəsi regionun bütün müsəlman əhalisini birləşdirən dini mərkəzdür. Qafqaz Müsəlmanlar İdarəsi öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasının, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun və digər normativ sənədlərin müddəələri əsasında həyata keçirir. Kitabxana işində islamın mütərəqqi sosial və əxlaqi -etik kəlamlardan istifadə edilərkən bu məsələlər qabarlıq şəkildə öz eksini tapmalıdır.

Kitabxanalarda islamşunaslıq ədəbiyyatı ilə aparılan işin səmərəsi xeyli dərəcədə bu ədəbiyyatın soraq-biblioqrafiya aparatında eks edilməsindən asılıdır. Məlum olduğu kimi kitabxanalarda soraq-biblioqrafiya aparati oxuculara xidmətin əsasını təşkil edir. Onun əsas məqsədi kitabxana fondunun hərtərəfli və məqsədyönlü açılmasında, oxucuların sorğularına müvafik materialların aşkarla çıxarılmasında kömək göstərməkdən ibarətdir. Şübhəsiz ki, soraq-biblioqrafiya aparatının quruluşu, kitabxananın tipindən, növündən, fondun və oxucuların tərkibindən və s. amillərdən asılıdır.

Nº 2 (13)

2021

Din, islamşunaslıq materiallarının soraq-biblioqrafiya aparatında eks etdirilməsi anlayışı, birinci növbədə müvafiq ədəbiyyatın kataloqlaşdırılmasını, daha doğrusu onun sistemləşdirilməsini nəzərdə tutur. Zənnimizcə, kitabxananın sistemli kataloqunda "Din. İslamşunaslıq" bölməsində ədəbiyyat aşağıdakı bölgülər əsasında qruplaşdırılmalıdır:

- Din ümumilikdə.
- Müxtəlif dinlər.
- Müxtəlif ölkələrdə din və dini təsisatlar.
- Azərbaycanda din və dini təsisatlar.
- Qədim Azərbaycanda din və dini təsisatlar.
- Azərbaycanda islam dini.
- Azərbaycanda islam dininin cəryanları, təriqətlər.
- Azərbaycanın Rusiyaya birləşməsindən sonrakı dövrdə islam dini.
- Sovet Azərbaycanında islam dini.
- Müstəqil Azərbaycanda islam dini.
- Müsir Azərbaycanda islam dininin əsas fərzləri, ayinləri və mərasimləri.
- Kəlməyi-şəhadət. Namaz.
- Orucluq. Orucluq bayramı.
- Zəkat və xüms.
- Həc ziyarəti. Qurban bayramı.
- Kəbin və Talaq.
- Məhərrəmlik.
- Müqəddəslərə pərəstiş.
- Dini dəfn mərasimi.
- Azərbaycanda islam mədəniyyəti.
- İslama coxmədəniyyətlilik.
- İslam və elm.
- İslam nəzəriyyələri.
- İslam və incəsənet.
- İslam memarlığı.
- İslam və ədəbiyyat.
- İslam və kitab mədəniyyəti.
- İslam və müasirlilik.
- İslam yeni tarixi şəraitdə.
- İslama insan azadlığı qayələri.
- İslama əmək məfhumu.
- İslama ictimai ədalət kəlmələri.
- İslam və siyaset.
- İslama müharibə və sülh qayələri.

№ 2 (13)

2021

- İslamda vətən sevgisi qayələri.
- İslamda müsəlmanların həmreyliyi kəlamları.
- Azərbaycanda islamşünaslığın inkişafı.
- Azərbaycanda ilahiyyatçı kadrların hazırlanması.

Təklif olunan bu sxem kitabxanaların sistemli kataloqunda "Din və islamşünaslıq" bölməsimdən əlavə, eyni zamanda diyarşünaslıq və ümumi kartotekanın müvafiq bölmələrində də materialları qruplaşdırmaq üçün istifadə edilə bilər.

Şübhəsiz ki, təqdim edilən sxem dinə və islama dair müxtəlif nəşrlər əsasında tərtib edildiyindən heç də nöqsansız deyildir. Kitabxanalarda sistemli kataloqun "Din islamşünaslıq" bölmələrinin və eləcədə bibliografik kartotekaların müvafiq bölmələrinin quruluşunun müeyyənləşdirilməsində islamşunas alımlar və din xadimlərinin məsləhətlərdən istifadə edilməlidir. Bununla yanaşı islamşünaslıq materiallarının istər fondu və istərsədə kitabxana kataloqları və kartotekalarında sistemləşdirilməsində Univepsal Onluq Təsnifatın (UOT) və Kitabxana – Bibliografiya Təsnifatının (KBT) bölgü və rubrikalarından istifadə edilməlidir.

Kitabxanalarda kataloq və kartotekaların tamamlanmasında son illərdə meydana gəlmiş islamşunas alımlarının əsərlərindən, "Islam" qəzet materiallarından və başqa elm, mədəniyyət, fəlsəfə, ictimai fikir problemlərinə həsr edilmiş ədəbiyyatlardan istifadə edilməlidir. Belə ədəbiyyatlara Şeyxüislam Allahşükür Paşazadənin "Qafqazda islam", Vsim Məmmədəliyev və Ziya Bunyadovun tərcümə etdikləri "Quran", klassik islamşünqəsi irsimizdən Axund Hacı Mirzə Əbu Turab Axundzadənin "İslamın tərəqqisi səbəbləri", A.Əhədovun "Azərbaycanda din və dini təsisatlar", Məhəmməd Əlinin "Məhəmməd Peyğəmbərin heyati" və s. yüzlərlə elmi və publisistik nəşrləri misal göstərmək olar.

Nəticə. Görkəmli Azərbaycan şairi Nəbi Xəzri özünün "Peyğəmbər (Saflıq hekayəti)" şeirlər kitabında yazar:

*Lənətə layiqdir, ancət lənətə,
İmana imansız baxan qansızlar!* (3,6).

Bütün cəmiyyətlərde yalnız inam yüksək əxlaqi mənəviyyətin təməli ola bilər. Cəmiyyətdə inam anlayışının ən mühüm tərkib hissəsinə din təşkil edir. Müasir dövrə cəmiyyətimizdə, onun mədəni həyatının bütün sahələrində dinə elmi şəkildə əsaslandırılmış münasibət bəslənməsi, ən ümdə vəzifələrdən biridir.

Bu baxımdan kitabxanalarımızda da ilahiyyat, din, dini mərasimlər və s. dini qayələrin oxucularla işdə nəzəre alınması, fəal istifadə edilməsi olduqca aktual və mühüm məsələlərdəndir.

Məlum məsələdir ki, hər bir kitabxananın fəaliyyətinin əsasını onun kitab fondu təşkil edir. Son illərə qədər kitabxana fondunda dini ədəbiyyat dedikdə

№ 2 (13)

2021

yalnız elmi- ateistik nəşrlər nəzərdə tutulmuş və bu fodlar yalnız "din xalqın tiryəkidir" şəhəri altında formalaşmışdır.

Ictimai siyasi hadisələrin sürətlə inkişaf etdiyi hazırkı şəraitdə kitabxanalarda dini ədəbiyyatın oxucuların əxlaq təriyyəsində, onların sosial-etiğin dünyagörüşün formalaşmasına ilahiyyat, din və islamşünaslıq ədəbiyyatın olduqca səmərəli rol ola bilər. Bu məqsədlə kitabxanalarda ilahiyyat və islamşünaslıq fondları yaradılmalıdır.

Cəmiyyətdə dini təsirinin hələ gücgü olduğu əxlaqi normalar sahəsində dini ədəbiyyatın kitabxanalarımızın oxucularla işinə kömək edə biləcəyini nəzərə alsaq və bunun məqsədyönlü istifadə etsək kitabxana fəaliyyətinin səmərəliliyi xeyli artar.

Gerçeklik göstərir ki, kitabxanalarda oxucuların əxlaqi təriyyəsində dini ədəbiyyatla yanaşı, ruhanişlərin köməyindən, dini ehkamlarda və kəlamlarda öz əksini tapmış ümuməşəri əxlaq normalarından, və xüsusən islamın müterəqqi sosial, əxlaqi-etik normalarından istifadə edilməsi günün tələbidir.

Real həyatda dindarların və kitabxanaların birlikdə görəcəyi işlər və vəzifələr o qədər çoxdur ki, bu qüvvələrin birləşməsi və oxucuların mənəvi təriyyəsinə, onların yüksək əxlaqi keyfiyyətlərə əsaslanmış dünyagörüşün formalaşmasına istiqamətləndirilməsi kitabxana işinin məzmununu xeyli zənginləşdirir və bununla kitabxanalar qarşısında duran elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə funksiyalarının yerinə yetirilməsinə səmərəli təsir göstərər. Bu baxımdan müasir Azərbaycan kitabxanaşunaslığında "Kitabxana işində islamın sosial və əxlaqi-etik kəlamlardan istifadə edilməsi" probleminin tədqiqi xüsusi əhmiyyət kəsb edir.

ƏDƏBİYYAT

1. Paşazadə Allahşükür. Qafqazda islam. - Bakı: Azərnəşr, 1991. - 224 s.
2. Əhədov A. Azərbaycanda din və dini təsisatlar. - Bakı: Azərnəşr, 1991. - 200.
3. Xəzri N. Peyğəmbər. Saflıq hekayələri. Şeirlər. - Bakı, 1992. - 48 s.
4. Kərimov Q. Şəriət və onun sosial mahiyyəti. - Bakı: Azərnəşr, 1987. - 74 s.